

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 196 (1804) 23 oktyabr 2018-ci il

Tarixlər şahidi bu qədim körpünün bərpa edilməsində, bu güne gəlib çıxmışında həmyeriləri, əslən Kürdəmir rayonunun Mollakind kəndindən olan, bir vaxtlar Qazax rayonunda birinci katib işləmiş İslam Məmmədovun da böyük əməyi var. İstər onun bərpasında, istərsə də sonradan yenidən qurularaq təmir olunmasında.

Onu Qazax rayonuna birinci katib təyin etməzdən əvvəl Kürdəmirdə partiya fəallar yığıncağında iştirak edən, o vaxtlar Respublika MK-sunun birinci katibi olmuş Mircəfər Bağırov onun çıxışını dinleyəndə deyibmiş: "Necə yəni Kürdəmirdə kadr yoxdur?!. Bundan gözel kadr! Biz hökmən ondan istifadə etməliyik!.." Beləcə də az sonra

Qəlbində səngiməyən böyük arzular, Raykom katibi bizim Qazaxda.

Onlar çox yaxın, doğma olmuşlar. Böyük şair həmişə onun qayğısını, köməyini hiss etmişdi. Bir gün onu görməyəndə darıxar, İslam Məmmədovun yanına tələsər, onunla xoş günlər keçirərdi. Necə ki həmin şeirdə yazmışdı:

O mənə ilk dəfə el verən zaman,
Duydu bir-birini dost əllərimiz...
Oxudum o gəncin baxışlarından,
Ki, birdir eşqimiz, əməllərimiz.

Bəli, İslam Məmmədov çox alicənab, yaraşıqlı bir gənc olub. Boylu-buxunlu, işıqlı simalı... Hətta böyük şair



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



QIRMIZI KÖRPÜ



onun feallığını, çıxışını bəyənen Mircəfər Bağırov, onu Qazax rayonuna birinci katib göndərir.

İslam Məmmədov ucaboy, yaraşıqlı bir gənc olub. Çox qısa bir vaxt ərzində rayon camaati ilə dil tapıb, onların əzizi, sevimişli olub. Böyük şairimiz Səməd Vurğunla dostluq əlaqələri elə o illərə təsadüf edir. Otuzuncu illərin axırı, qırxinci illərin əvvəllərinə... Hətta bu böyük şair bu ağır itkidən təsirlənərək ölümündən sonra ona "İslam" balladاسını həsr edir.

Müharibədən sonra Polşanın Vrotslav şəhərində böyük sülh konfransında iştirak edən bu dahi şair, qardaşlıq məzarlığını ziyaret edəndə bir zabit qəbri onun diqqətini cəlb edir ve böyük iztirab içində bu sətirləri yazır:

Bir məzar daşına baş əyirəm mən,
Görürəm üstündə yazılmış "İslam".
Qəmlər bulud-bulud keçir qəlbimdən,
Od tutub alışır sinəmdə ilham.

Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutan, onun Büyük Vətən müharibəsi haqqında yazılmış əsərlərindən biri olan "İslam" balladası beləcə meydana gəlir. Polşa torpağının vəfsi ilə başlayan bu şeirdə, şair böyük coşqunuqla yazmışdı:

Oder çayı dolanmışdır gümüşü bir
kəmər kimi
Vrotslavın gövdəsinə;
Şirıl-şirıl göy ləpələr axdıqca
nəğmələr kimi,
Heyran olur öz səsinə.

Şair sanki öz rübabının incə, hayqırı səsini dinleyir. O böyük insanın - İslam Məmmədovun ölümünə yaniqli bir ağı deyir:

Deyirəm bəlkə də özüdü ki var...
O, qırxinci ildə, rahat bir vaxtda.

Tarlalar eşitcək onun səsini,
Onun yerişində bilirdi hamı.
Duyardı hər kəsin öz nəfəsini,
Kənd yeri sevərdi yoldaş İslamı.

Onun "İslam" şeirindəki bu sətirləri həyəcansız oxumaq olmur. O, bu şeirle sanki qırxinci il Qazaxının canlı mənzərəsini yaradır. Hər şey işıqlı bir tablo kimi gözlerimiz önləndə canlanır. İslam Məmmədov şəxsiyyəti bir insan olaraq bizim üçün xüsusi qırurverici olur:

Tez-tez görünərdi xeyirdə-şərdə,
Nə qədər məhrəban bir qəlbə vardi.
Döşünə döyməzdi o məclislərdə,
Hər yerdə bir işdən səhbət açardı.

Şair yaxın dostu İsləm Məmmədovun vətənin ağır günündə cəbhəyə getməsini böyük coşqunuqla vəsf edir, ona son ehtiramını bildirir:

Qırx birinci ilin bir yaz səhəri,
İslam da geyindi əsgər palтарın.
Son dəfə seyr edib göy zəmiləri,
Öpdü döne-döne, öpdü baharı.

Bu əbədi ayrılıq onun qəlbini ağırtısa da, İsləm Məmmədov cəsarətindən, fədakarlığından sanki qüvvət alıb, öz eloğlusunun hünərlərinə fərqlişir, əsil mənada sanki alqış deyir. Şairin dediyi kimi:

Qaməti sərv kimi, köksü irəli,
Qapqara saçları, qaşları vardi:
Bir cüt ulduz kimi gülər gözəleri,
Səhəri çox zaman çöldə açardı...

Böyük şairlə yaxın dost, qardaş olmaqla yanaşı, İsləm Məmmədov çox insanperəvər bir adam olub. O vaxtın partiya qadağaları, çətinlikləri də bu qayğıkeşliyini onun əlindən ala bilməyib. Şairin dediyi kimi:

Yaşıl tarlalarda günəşdən qabaq,
Əllərin sıxardı qəhrəmanları.
Əvvəl qocaları salamlayaraq,
Halını soruşardı dostum onların.

Onlar ailəvi dost olublar. Oğlu Vida-dinin adını o qoyub. Şair bir dost, qardaş olaraq onun işgüzarlığını böyük ilhamla vəsf etmiş, əsil mənada çalış-qalan, xalqı üçün yanıb-yaxılan mübariz bir insan obrazı yaratmışdır:

Kürün sahilində Oderə qədər,
O neçə ölkənin suyundan içdi.
Daima dost oldu ona zəfərlər,
Alovlar içindən şir kimi keçdi.

Şair Səməd Vurğunun böyükülüyü onda idi ki, hər bir vətən oğlunu, o, özüne yaxın, doğma bilərdi. Necə ki, İsləm Məmmədovu beləcə özünə yaxın, doğma bilmış, onun yaxşı əməlliəri, zəfərləri ilə öyünmiş, fəxr etmişdi:

Ağzından od çıxan ağır topları,
Oder sahilində qurd uyan-yanı,
Mərmilər uçduqca Berlinə sari,
Min salam göndərdi Azərbaycana.

Şair onun ölümünü necə də ağır, acı, yanğı ilə qeyd edir, yazar... Sanki bu ağır cəbhə yollarında həlak olan, ölen bir başqası yox, öz doğmaca qardaşıdı:

Əridi dağlarda axırıncı qış,
Qırx beşinci ilin səkkizi may günü.
Zəfər bayramına bircə gün qalmış,
Bizə qurban verdi İsləm ömrünü!

Öz dostuna, yaxın bildiyin bir adam, nə qədər bağlı olasan ki, ürkədən gələn bu odlu sətirləri yara biləsən. Böyük şairimiz Səməd Vurğun "İslam" balladası ilə onun ölümünə əsil mənada yas tutur, ağı deyir, qəbləri kövrədir:

Yox-yox, ayrılmadı o bizdən, dostlar!
Yaşadı ən şirin xatirələrdə.
Hər il al geyinib gəldikcə bahar,
Biz onu görürük min bir səhərdə.

Adla deyilən, tarixlər şahidi məşhur Qırmızı köprü... Vətənimizin fəxri, vüqarı...

Sərhəd keçid məntəqəsi. Büyük şairimiz nəsillərə yadigar olacaq bu köprü, onun bərpasına rəhbərlik etmiş yaxın dostu İsləm Məmmədovu, onun təmirində min bir zəhməti olan insanı qətiyyən unutmur, fəxrə yazır:

Ellər yol üstündəki dəmir köpüdən,
Keçdikcə piyada, ya da ki atlı,
Ən əziz, ən şirin bir xatirətə
İsləmi yad edir tanışlar hərdən.

(ardı gələn sayımızda)

Əlisəfa Azayev

